


Od gəlini

İstiqlalçı Cəfər Cabbarlının son əsəri

1920-ci ilin
aprelində
Azərbaycan
Cümhuriyyəti-
nin işgalindən
ən çox sarsılan
qələm adamlar-
ından biri
Cəfər Cabbarlı
idi. Bunun ar-
dına gənc
ədib məxfi is-
tiqlalçılıq dava-
sına qoşuldu.

Deyilənə görə,
gizli təşkilata üzvlüyü nə görə 1923-cü ildə məh-
bəsdə yatan Cabbarlı azadlığa çıxandan sonra bu
gün əlimizdə olmayan, Azərbaycanın parçalan-
ması probleminə həsr edilmiş “Araz çayı” adlı
pyes də yazmış.



Cümhuriyyətin süqutundan sonra tarixə mü-
raciət təbii hal almışdı. Bu baxımdan Cəfər Cab-
barlının 1924-cü ildən 1927-ci ilədək üzərində
işlədiyi “Od gəlini” pyesinin ortaya çıxmasını da
təsadüf saymaq olmaz. Dramaturq yaşıdağı
məmləkətin dərdləri barədə açıq yaza bilməzdi,
ona görə də dövrünün problemlərini IX əsrə -
sovət hökumətinin isti yanaşlığı Babək hərəkatı
zamanına köçürdü.

Əsərin yazılmışlığı başlandığı tarixdə Azərbay-
canda Mübariz Allahsızlar Cəmiyyəti yaradıldı.
C.Cabbarlı “Od gəlini” pyesində xalqın məcburi
müsəlmanlaşdırılması timsalında dövrünün mən-
zərisini göstərir, bununla zorən allahsızlaşdırıl-
ma təbliğatına güzgü tuturdu.

Cabbarlının Elxanı (prototipi xürrəmilər hə-
rəkatının başçısı Babəkdir) yad ideologiyən-
in xalqa zorla sıranın allahına tapınır. Aydındır ki,
burada söhbət kələliyə, hüquqsuzluğa yeni nəfəs
verən kommunizm ideologiyasından, onun bütlə-
rindən gedir. Elxan işgalçı rejimin Azərbaycan-
dakı valisi Əbu Übeydin sağ əli Altunbayın kələ-
sidir. Bir neçə dəfə qul kimi alınıb-satılan qəhrə-
man iki dəfə dar ağacından yayına bili. Müəllif
özü də buna qədər iki dəfə həbs olunmuşdu. El-
xan obrazı avtobiografik şirixlərdən məhrum de-
yil.

İşgalçı xilafətin Azərbaycandakı nümayəndə-
si Əbu Übeyd kommunist rejiminin ölkəmizdəki
təmsilçilərini - Kirovu, Mirzoyanı xatırladır. Xal-
qa “sizi bundan da ağır günlər gözləyir” deyən
Altunbay Həmid Sultanov, Əliheydər Qarayev
kimi bolşevikləri yada salır. Yalnız öz sərvətini
düşünən Altunbay elinin talan olunmasına vəcsiz
bir münasibət bəsləyir.

1920-ci illərdə Gəncədən başlayıb başqa bölgələrdə davam edən xalq üsyənləri əsərdə xürrə-
mi qiyamının timsalında əksini tapıb. Əbu Übeyd
nəyin bahasına olursa olsun üsyənləri yatırıb
Bağdaddakı xəlifəyə raport verməyə çalışır. Bu-
nunla bir vaxtda neft tuluqları dəvələrə yüklənib
xilafətin mərkəzinə daşınır. İki prosesin paralel
təsviri 1920-ci illərin reallıqları ilə üst-üstə dü-
şür.

Əsərdə yerli dinə münasibət, xalqın tapındığı
atəşgahların söndürülməsi pyesin yazılılığı dövr-
də məscidlərin sökülməsinə, ziyarətgahların da-
ğıdılmamasına işarədir. Ruhani Sönməz ərəb zül-
mündən çox narazıdır, qurtuluş üçün odlardan
kömək istəyir, Oddamı isə ancaq məbədə veri-
lən nəzirin azalmasından narahatdır. Ziyarətgaha
şikayətə gələn insanları Yanardağ ehtiyatlı olma-
ğa, bərk danışmamağa çağırır. Bolşeviklərin ya-
ratdığı qorxu atmosferi burada da əksini tapır.
Pyesdə ərəb casuslarının ölkəni total şəkildə bü-
rüdüyü ifadə olunur.

Elxan uşaqlığından itirdiyi qardaşı Aqşinin
axtarışındadır. Nəhayət, zindanda onu tapır. La-
kin Aqşinin islamı qəbul etməsi onu qardaşından
ayırır. Əsərin yazılılığı dövrdə də yeni dinə çev-
rilmiş ideologiya qardaşı qardaşdan, atanı övlad-
dan beləcə ayıırırdı.

“Hər güclü kişinin arxasında bir güclü qadın
dayanır” ifadəsi “Od gəlini”nin qəhrəmanı üçün
də keçərlidir. Elxan Solmazı mücadiləsinin ilham
qaynağı kimi görür, təkcə onun gözəlliyi qarşı-
sında əyildiyini deyir. Solmaz elə gözəldir ki,
Əbu Übeyd kimi işgalçi belə bunun qarşısında
Tanrıya şükür eləyir. Lakin əvvəldən bəlli olur
ki, Solmaz dövlətli Altunbayla ailə quracaq. Fə-
qət hadisələrin gedisində vəziyyət dəyişir, Hür-
müzün qəzəbləndiyinə inanan ruhanılər Solmazı
ona qurban vermək istəyirlər. Ərəblərin Solmazı
Bağdada cariyə kimi aparmalarına qarşı çıxan bu
davranış elin, adətin müqəddəsliyini qorumaq
niyyəti gündür.

Aqşinin Elxandan son diləyi bu olur ki, qar-
daşı yeni dinə tapınsın, yəni yeni ideologiyani
qəbul eləsin. Elxan bu təklifi rədd edir. Qardaşı
həlak olandan sonra Aqşinin “Doğrudan da Allah
vardırmı?” sualını verməsi C.Cabbarlının yeni
ideologiyaya qarşı şübhəsinin, inamsızlığının ifa-
dəsidir.

Elxanın məglubiyyəti Cəfər Cabbarlının Ay-
dın, Oqtay kimi qəhrəmanlarının ideal dünya,
ideal quruluş axtarışlarının son mərhələsidir.
Azərbaycanın istiqlal davasının yaxın zamanda
uğur qazanmayıcağını təxmin edən müəllif öz
qəhrəmanını dar ağacından asır. Dara çəkilənsə
Elxan deyildi, onun timsalında istiqlal savaşında
məglubiyyətə uğramış Cəfər Cabbarlının özüydü.

Ceyhun Mirzəli